

**2018-ci ilin oktyabr-dekabr aylarında Auditorlar Palatasının Şurasında müzakirəyə çıxarılaçaq məsələlərin hazırlanması və təqdim olunması qrafiki**

<b>Sıra №-si</b>	<b>Müzakirə olunacaq işin adı</b>	<b>Məsul şəxs</b>	<b>Təqdim olunma müddəti</b>	<b>Şurada müzakirə vaxtı</b>	<b>Əlavə qeydlər</b>
1.	Auditin keyfiyyətinə ictimai nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi barədə	N.Talıbov	Təqdim olunub	31 oktyabr, 2018	
2.	Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2018-ci ilin I yarımilliyi üzrə təqdim edilmiş hesabatlarla dair icmal-təhlilin və tövsiyələrin hazırlanması barədə	R.Cəfərli	Təqdim olunub	31 oktyabr, 2018	
3.	Azərbaycanda auditor xidməti bazarının təhlilinə dair	S.Gülməmmədov	Təqdim olunub	31 oktyabr, 2018	
4.	2017-ci il üzrə göstərilmiş auditor xidmətinin həcmi və orta müqavilə məbləği aşağı olan auditor təşkilatları və sərbəst auditorların fəaliyyətlərinin araşdırılmasının nəticəsi barədə hesabatla dair	E.İbrahimov	23 oktyabr, 2018	31 oktyabr, 2018	
5.	Müflisləşmə mərhələsində olan müəssisələrin auditi üzrə metodik göstərişin hazırlanması barədə	E.İbrahimov	26 oktyabr, 2018	13 noyabr, 2018	
6.	Auditor təşkilatlarında PL/TM-ə qarşı mübarizə sahəsində daxili nəzarət sisteminin effektivliyinin müəyyən edilməsi üzrə metodik vəsaitin hazırlanması barədə	M.Abbasov	19 oktyabr, 2018	13 noyabr, 2018	

7.	Nümunəvi firmadaxili audit standartlarının hazırlanması barədə	N.Talıbov	Təqdim olunub	13 noyabr, 2018	
8.	2019-cu il üçün Auditorlar Palatasının iş planının hazırlanması barədə	Q.Bayramov	10 noyabr, 2018	27 noyabr, 2018	
9.	İdxal-ixrac əməliyyatlarının auditi üzrə metodik vəsaitin hazırlanması barədə	A.Cəfərov	Təqdim olunub	27 noyabr, 2018	
10.	Beynəlxalq audit standartlarının 2017-ci il versiyasının II cildinin nəşri barədə	N.Talıbov	19 noyabr, 2018	27 noyabr, 2018	
11.	Dələduzluq risklərinin qiymətləndirilməsi üzrə metodik vəsaitin hazırlanması barədə	Ü.Fətiyev	01 dekabr, 2018	11 dekabr, 2018	
12.	Azərbaycanda auditor xidmətinin müasir vəziyyəti və inkişaf istiqamətləri keçirilmiş sosioloji sorğu barədə	S.Gülməmmədov	03 dekabr, 2018	11 dekabr, 2018	
13.	Auditor fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılığın (icazənin) müddəti başa çatmış auditorların auditor adı almaq üçün imtahanlarda iştirakı barədə	S.Gülməmmədov	03 dekabr, 2018	11 dekabr, 2018	
14.	2019-cu il üçün Auditorlar Palatasının iş planının hazırlanması barədə	Q.Bayramov	10 noyabr, 2018	11 dekabr, 2018	
15.	Palatanın struktur bölmələrinin və Palatanın Şurası yanında komitələrin işlərinin monitorinqi və müzakirəsi barədə	Yoxlamaya məsul şəxslər	01 dekabr, 2018	11 dekabr, 2018	
16.	IFAC-ın 1 №-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə kənar nəzarətin aparılması və onun nəticələrinə dair icmalın hazırlanması barədə	Y.Namazəliyev	21 dekabr, 2018	25 dekabr, 2018	